


TƏSVİRİ

Ağıllı qara çay fermentasiya avadanlığı əsasən qara çayın mayalanması üçün istifadə olunur. Maşın içərisindəki temperatur və rütubəti ağıllı şəkildə tənzimləyə bilən və fermentasiya müddətini idarə edə bilən inkişaf etmiş bir ağıllı idarəetmə qutusuna malikdir. Yüksək keyfiyyətli qara çay istehsal etmək üçün əsas avadanlıqdır !!

Qara çayın istehsal prosesində çirklənməməsini təmin etmək üçün maşının içi tam paslanmayan poladdan hazırlanmışdır. İnkişaf etmiş ağıllı atomizasiya sistemi ilə, hər bir çay qatının bərabər şəkildə fermentləşdirilməsini təmin edə bilər və hər bir çay partiyasının keyfiyyəti eynidir. İstehsal partiyalarda dəqiq şəkildə kopyalana bilər!

PATLAYAN GÖRÜNÜŞ



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	İdarə paneli	..	Atomizasiya Su Tankı
..	Maşın Korpusu	..	Qapı
..	Asmaq	..	Menteşe
..	Ferment qabları	..	Təkərlər

AVANTAJI

1. Daxili tank və qablar təmiz və gigiyenik paslanmayan poladdan hazırlanmışdır.
2. Qapı, yüksək hava istiliyinə davamlı elastik kauçuk zolaqlar ilə örtülmüşdür ki, bu da isti hava və su dumanının qaçmasını qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.
3. Yüksək tezlikli ultrasəs atomizatoru, suyu çaya girə bilən və mayalanmanın vahidliyini yaxşılaşdırma bilən çox kiçik damcılara atomlaşdırma bilər.
4. Üstündə atomizatorlu su çəni quraşdırılıb və atomlaşdırılmış su dumanı təbii olaraq çay fermentasiya maşınının içini doldurur və fermentasiya daha vahid olur.

TƏTBİQ

[Elektrikli Çay Fermentasiya İşləmə Maşını](#) qara / yaşıl / oolong / ağ / qaranlıq / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	2-6 Saat
Qaranlıq Çay	12-24 Saat
Bitki mənşəli çay	2-6 Saat

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Elektrikli Çay Fermentasiya Qenerasiya Maşını](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CFJ-120QB	
Ölçü	1870 × 1100 × 2040 mm	
Gərginlik	220/50 V / Hz	
İstilik rejimi	İstilik teli	
İstilik gücü	6,0 kVt	
İstilik qrupu	1 Qrup	
Fan motoru	Güc	85 W
	Sürət	2200 rpm
	Gərginlik	220 V
Tepsinin ölçüsü	720 × 520 × 100 mm	
Tepsinin miqdarı	32 ədəd	

Tepsinin t�b�q�ləri	2 x 8
S�m�r�lilik	350 kq / vaxt

[Elektrik  ay Fermentasiya  şləmə Maşınının](#) hamısının spesifikasiyası .

Model	6CFJ-20	6CFJ-60	6CFJ-80	6CFJ-120
Tepsinin miqdarı	5 �d�d	16 �d�d	32 �d�d	32 �d�d
G�rginlik	220V	220V	220V	380V
G�c	3 kVt	6 kVt	6 kVt	9 kVt
Tutum	60 kq	150 kq	250 kq	350 kq

X susi ehtiyacınız varsa, m şt ril rin ehtiyaclarına uyğun olaraq d z ldil  bil r.

 traflı m lumat



İntegrasiya edilmiş mikro nəzarət sistemi, temperatur və r tub t ağıllı şəkild  idar  oluna bil r.



Solenoid valf dizaynı, tankdakı suyun ən yaxşı atomizasiya hündürlüyündə saxlanılmasını təmin edir.



Yüksək möhkəmlikli polad menteşələr və qapı tutacaqlarından istifadə edərək, maşının xidmət müddəti digər şirkətlərə nisbətən 40% artır.



Qapı, yüksək hava istiliyinə davamlı elastik kauçuk zolaqlar ilə örtülmüşdür ki, bu da isti hava və su dumanının qaçmasını qarşısını almaq üçün maşının qapısını möhürləyə bilər.

FOTOLAR

Assistant
...Deli Tea Machine

力. 105820033767

Tea Fermentation Machine DL-6CFJ-120QB

Voltage: 220V / 380V

Power: 9 kw

Tray Layer: 8 Layers

Tray Number: 32 pcs

For Black/Dark Tea

350 kg per batch

All Stainless Steel

Tray Size: 72*52*10 cm

L:187cm W:110cm H:204cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

 **Assistant**
Deli Toaster Machine



DELIJX.COM



Assistant
_Deli Tea Machine



DELIX.COM

 **Assistant**
—Deli Tea Machine



DELIX.COM



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓